

PEDAQOGİKA

UOT 37

İNGİLİZ DİLİNİN TƏDRİSİNĐƏ (I-IV SİNİFLƏRDƏ) KOMPÜTERYÖNÜMLÜ TƏLİM TEXNOLOGIYASININ ROLU

G.M.ABDULLAYEVA
Azərbaycan Dillər Universiteti
Kerimzadeh85@mail.ru

Məqalədə kompüteryönümlü təlimin şagirdlərə qazandırıldığı üstünlükldən, müasir dövrdə bu istiqamətdə aparılan elmi araşdırımlardan, beynəlxalq və yerli təcrübələrin nəticələrindən bəhs edilmişdir. Eyni zamanda kompüteryönümlü təlim zamanı dərsə kompüteryönümlü təlimin xiisəsiyyətlərinin qatılması ilə şagirdin motivasiya səviyyəsinin yüksəldilməsi, onu stimullaşdırılması yollarında qeyd olunmuşdur. Beləliklə təlim fəaliyyətinə kompüteryönümlü təlimin, oyun programlarının əlavə olunması öyrənənlər üçün dərsi daha maraqlı hala gətirir. Şagird dili oyun vasitəsilə mənimşəyərsə, əyləncə fəaliyyətinə qoşulacağıni bilərsə sağlam rəqabətə can atır, həm zehni, həm də emosional baxımdan inkişaf etmiş olar.

Açar sözlər: kompüteryönümlü təlim, ibtidai təhsil, texnologiya, motivasiya, xarici dil

Təhsil bəşəriyyət üçün əvəzedilməz bir ünsürdür. Cəmiyyət təhsil prosesini öz ehtiyaclarına uyğun formalaşdırmalıdır. Hazırda bəzi ümumi və ali təhsil müəssisələri istisna olmaqla, ölkəmizdə xarici dillərin səmərəli tədrisi vacib problem kimi qalmaqdır. Xarici dilin tədrisində gözlənilən səviyyəyə çatmamağımızın bir sıra səbəbləri vardır. Bunların içərisində təlim üsullarının və motivasiyanın lazımı formada dəyərləndirilməməsi ilk sırada da yanalarlardandır. Təlim üsulları şagirdlərin dərsə marağını artırır, öyrənməni asanlaşdırır. Müasir dövrdə dərsin keyfiyyəti bu proseslərin uğurla reallaşmasından asılıdır. Kompüteryönümlü təlim həmin fəaliyyətlərin təşkilinə, həyata keçirilməsinə, məqsədlə uzaşan nəticənin alınmasına xidmət edən çevik təhsil yanaşmasıdır.

Məlumdur ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı təhsilə inanılmaz dərəcədə, böyük təsir göstərir. XXI əsrin şəxsiyyəti məhz həmin dəyişikliklərin portretidir. Sürətlə inkişaf edən texnologiya sənaye məhsullarının istehsalı və xidmət sahələrini ikinci planda saxlayır, onları informasiya cəmiyyətləri ilə əvəz edir.

Yaşadığımız dövr informasiya cəmiyyəti, informasiya iqtisadiyyatı və məlumat idarəciliyi anlayışlarını lügətimizə göttirmişdir. “İformasiya əşri”nin

əsas tələbi hazır məhsullar deyil, fikir və ideyalar istehsal etməkdir. Biliklərin səmərəli istehsalı və istifadəsi ölkələrin dünya iqtisadiyyatında aparıcı mövqə tutmasına zəmin yaradır. Dövrün dinamik tələbləri ilə ayaqlaşmaq üçün “informasiya cəmiyyəti”nə daxil olmaq mütləqdir. Bu isə asanlıqla məlumat toplayan, onun analizini aparan, ideya istehsal etməyi, ünsiyyət qurmağı bacaran, milli və ümumibəşəri dəyərləri mənimşəyən şəxsiyyət yetişdirməklə reallaşa bilər.

Müvəffəqiyətli karyeranın əsasında xarici dil, xüsusən də ingilis dilini bilmək, həmin dildə asanlıqla kommunikasiya qurmağı bacarmaq zəruri şərt kimi qəbul olunduğundan ölkəmizdə bu fənnin tədrisi diqqət mərkəzindədir. Lakin ingilis dilinin tədrisi və öyrənilməsi ilə bağlı hələ də həllini tapmayan problemlər mövcuddur. Təhsilalanların əksəriyyəti ingilis dilindən səmərəli şəkildə istifadə etməyi bacarmırlar. Problemin aktuallıq daşımاسında təhsil müəssisələrində, xüsusən də ibtidai siniflərdə çalışan müəllimlərin böyük payı vardır. Xarici dilin tədrisi ilə məşgül olan bir neçə lisey və özəl məktəblərdən başqa əksər təhsil ocaqlarında şagirdlər ingilis dilini yaxşı öyrənə bilmir, dili mənimseməkdə çətinlik çəkirler. Təbii ki, ingilis dilinin tədrisində üzə çıxan problemlərin səbəbləri fərqlidir. Tədqiqatlar göstərmişdir ki, motivasiya onların cərgəsində birinci yerdə dayanır. Çünkü motivasiyasız şagirdin uğur qazanmağı çox çətindir, hətta mümkünzsüzdür.

Csizer və Dörnyei (2005) motivasiyanın akademik öyrənmədə və gələcək həyatda böyük rol oynadığını vurğulamış, ikinci dili öyrənməyin vacibliyini elmi sübutlarla əsaslandırmışlar. Onlar bildirmişdirlər ki, yüksək motivasiyalı şəxsin təhsildə uğur qazanması labüddür. McDanaf (McDonough 1981) isə əksər ingilis dili müəllimlərinin şagirdlərin motivasiya səviyyəsinə təsir göstərmək iqtidarında olduqlarını iddia etmiş, pedaqoqların stimullaşdırma bacarığını ön plana çəkmişdir. Lierin (1996) motivasiya ilə bağlı digər pedaqoqların fikirlərinə dəstək olaraq “motivasiya xarici dil öyrənməyin özülüdür” fikrini irəli sürmüştür [4].

Deməli, motivasiyanın formallaşmasına təkan verən üsullar həqiqətən vacibdir və belə bir aktual mövzuda geniş elmi araşdırmalar aparılmalıdır. Həzirdə əksər təhsil müəssisələri motivasiya yaratmaq məqsədilə təlim prosesində kompüterlərdən geniş istifadə etməyə səy göstərirlər. Kompüteryönümlü təlim dərsdə motivasiyanı qurmağa zəmin yaradır. Öyrənənin motivasiyasını təmin etmək və marağını dərsə yönəltmək üçün müxtəlif üsullardan istifadə olunسا da, məhz kompüterin müşayəti səmərəliliyi yüksəldir. Coxlu sayıda müəllim kompüterlərin ənənəvi tədrisin dəyişməsi prosesini sürətləndirəcəyinə və informasiya cəmiyyətinin ehtiyac duyduğu kadr hazırlığında mühüm rol oynayağına əmindir.

Müasir dövrdə texnologiyani dəstəkləyən təlimə olan ehtiyac aydın şəkildə görünür. Kompüteryönümlü təlim, kompüterdən tədris prosesində əsas vasitə kimi istifadəni dəstəkləyir. İnformasiya texnologiyalarından düzgün və səmərəli istifadə olunarsa, onun tədrisin keyfiyyətinə müsbət təsiri labüddür. Gündəlik həyatımızın bir hissəsinə çevrilən kompüter ingilis dilində təhsil

almaq üçün geniş imkanlar açır. İngilis dili dərsləri məzmun baxımından tədrisin kompüterin köməyi ilə aparılmasına çox uyğundur. Çünkü həm dərs programını hazırlayarkən, həm də təlim prosesində müvafiq tədris metodlarından istifadə edərkən, materialı şagirdlərə vizual şəkildə çatdırmaq dərsin səmərəliliyini artırır.

KT-nin məktəbin aşağı pilləsində xarici dilin tədrisi istiqamətindəki rolü əvəzolunmazdır. İbtidai sinif müəllimləri kiçikyaşlı məktəblilərə ingilis dilini tədris edən zaman şagirdlərdə dilə qarşı həvəs yaratmaq üçün motivasiyaedici vasitələrdən istifadə etməsi arzuolunandır. Yeniliklərə açıq olan müəllim kompüter vasitəsilə yüksək təlim göstəriciləri əldə edə bilər. Çünkü kompüter-yönümlü təlim müasir müəllimin əsas köməkçisidir. Hazırda məktəblərdə “Kahoot”, “Baamboozle”, “Quizlet”, “Wheel decide”, “Brain POP”, “DynEd” (Dynamic Education, Dynamic English) kimi proqramlardan geniş istifadə olunur. Sadaladığımız proqramlar interaktiv təhsil proqramlarıdır və bəy-nəlxalq təcrübədə böyük nüfuzlu malikdir. İbtidai siniflərdə ingilis dili dərslərində KT-dən, bu kimi proqramlardan istifadə bir sıra məqsədlər üçün həyata keçirilir:

- dili öyrənmək üçün motivasiyanı artırmaq;
- koqnitiv fəaliyyəti aktivləşdirmək;
- söz ehtiyyatını zənginləşdirmək;
- məntiqi düşüncəni inkişaf etdirmək;
- ingilis dilinin müstəqil olaraq öyrənmək və bu istiqamətdə bacarıqlar formalaşdırmaq;
- nitq səriştəsini artırmaq;
- düzgün kollektiv münasibətləri qurmaq.

İKT-dən istifadə şagirdin izahlı-illüstrativ tədris üsulundan fəal təlim fəaliyyətinin subyektiyə əsaslanan üsula keçməsinə imkan verir. Bu istiqamətdə təşkil olunan fəaliyyət, şagirdlər tərəfindən biliklərin şüurlu bir şəkildə mənimmsənilməsinə gətirib çıxarır. KT vasitəsilə xarici dil müəllimləri ibtidailərə bir sıra imkanların qazanılmasına müyəssər olurlar. Beləki:

- coxsaxəli tapşırıqlar tətbiq edərək fərdi olaraq şagirdlərə yanaşırlar;
- dərsləri yüksək estetik səviyyədə (musiqi, animasiya) təşkilinə nail olurlar;
- şagirdlərin xarici dildən ünsiyyət vasitəsi olaraq istifadə edə bilmədikləri dövrdə psixoloji maneələrin qarşısını alır, erkən yaşda onların yeni bir mühitə daxil və adaptasiya olmalarını təmin edirlər;
- şagirdlərdə xarici dilin öyrənilməsinə müsbət münasibət formalaşdırırlar;
- ibtidailərin yaş imkanlarını, nitq qabiliyyətlərini nəzərə alaraq onlarda danışma, oxu, yazı və dinləmə kimi ibtidai ünsiyyət bacarıqları formalaşdırırlar;
- ingilis dilindən istifadə edərək, gündəlik fəaliyyət üçün səciyyəvi olan oyun situasiyalarında oynanan sosial rolları genişləndirir, şagirdləri yeni bir sosial təcrübə ilə tanış edirlər;

- şagirdlərin maraqlarına səbəb olan dildə danışan ölkələrin adətləri haqqında fikir formalasdırırlar.

İbtidai məktəbdə prioritet məsələ fənnin tədrisinin inkişaf etdirici tərəfidir. İngilis dili şagirdlərə fərqli bir mədəniyyət dünyasını tanıtır, onlarda danışma, oxu, yazı prosesində ən sadə ünsiyyət və idrak tapşırıqlarını müstəqil həll etmə qabiliyyətinə istiqamətləndirir, təşəbbüskarlıq, komandada işləmək bacarığı, öz fikirlərini ifadə etmək və mövzunu öyrənməyə davamlı maraq yaratmaq kimi bacarıqlar formalasdırır. İbtidai məktəbin tədris prosesində İKT-nin tətbiqi variantlarına bir sıra məsələlər aiddir. *Multimedia dəstəyi ilə dərs-* təqdimatların istifadəsi həm müəllim, həm də şagirdlər üçün əlverişlidir. Bu xüsusiyyətlər təqdim olunan materialın qavranılması və əzbərlənməsinin səmərəliliyini artırır. Multimedia təqdimatının tipik vizual materiallarla müqayisədə aydın bir üstünlüyü, şagirdlərə daha çox emosional təsir göstərməsidir, bu xüsusiyyət isə materialın konsentrasiyasına və nəticədə daha yaxşı mənimsənilməsinə kömək edir. Beləliklə, multimedya təqdimati ən optimal və effektiv şəkildə dərsin üç aspektində didaktik məqsədinə cavab verir:

- **Təlim aspekti:** şagirdlərin tədris materialının aydın qavraması, öyrənmə obyektlərindəki əlaqələrə və münasibətləri dərk etməsi;
- **Inkişaf aspekti:** şagirdlər arasında idrak maraqlarının inkişafı, ümumişdirmə, təhlil etmə, müqayisə etmə, şagirdlərin yaradıcılıq fəaliyyətinin artması;
- **Təhsil aspekti:** elmi baxışlara, fərdi və qrup işlərinin düzgün şəkildə təşkil etmək bacarığının, yoldaşlıq, qarşılıqlı yardım hissinin inkişaf etməsi [5].

Müəllim mövzunun izahı zamanı (məsələn: "Zooparkda", "Fəsillər və Hava", "Mənim ailəm", "Həftənin günləri", "Rəqəmlər" və s.) diaqram, rəsm, animasiya kimi köməkçi vasitələrdən istifadə edilə bilər. Yeni mövzunun izahı prosesində multimedia təqdimatlarından istifadə edərkən mövzunun ən əsas məqamlarını şəkillər ardıcılılığı ilə, sistemli nümayiş etdirmək mövzunu şagirdlərin daha yaxşı anlamalarına kifayət edir. Burada əsas üstünlük ondan ibarətdir ki, şagirdlər qaydalar, təriflər və diaqramları lövhədə vizual şəkildə gör-dükləri üçün, müəllim mövzu ilə bağlı materialı təkrarlamağa vaxt itirmir. Xarici dil dərslərində İKT-nin tətbiqi təcrübəsini təhlil etdikdə belə nəticəyə gəlmək olar ki:

- ✓ multimedia texnologiyaları tədris prosesini sürətləndirir;
- ✓ şagirdlərin mövzuya olan maraqlarının artmasına səbəb olur;
- ✓ material assimilyasiyasının keyfiyyətini artırır;
- ✓ təlim prosesini fərdiləşdirməyə imkan verir;
- ✓ qiymətləndirmənin subyektivliyindən uzaqlaşmağa şərait yaradır;
- ✓ dərsin məzmununu yeniləyir;
- ✓ ətraf aləmə yaradıcı bir yanaşmanı, şagirdlərin marağına uyğun inkişafı dəstəkləyir;
- ✓ kompüter proqramları vasitəsilə şagirdlərə rasional iş bacarıqları aşılıyor;
- ✓ kompüter texnologiyalarının inkişafında müstəqilliyi təmin edir;

- ✓ zamanın tələbləri ilə səsləşir [1].

Bu qədər üstünlük'lərə baxmayaraq, vurgulamaq lazımdır ki, informasiya texnologiyalarının tədris prosesinə tətbiqi ənənəvi tədris metodlarını qətiyyən istisna etmir, əksinə təhsilin bütün mərhələlərini onunla harmonik şəkildə bir-ləşdirir. Ancaq informasiya texnologiyalarından istifadə təkcə tədrisin effektivliyini artırmağa deyil, eyni zamanda öyrənməni stimullaşdırmağa imkan verir. KT-dən istifadənin müəllimlər üçündə müsbət tərəfləri kifayət qədərdir:

- müəyyən bir dərs üçün zəruri olan vizual materialın qorunub saxlanılmasında müəllimin işini asanlaşdırır;

- düzgün hazırlanmış materialı sistemli şəkildə təqdim etmə bacarığı formalaşdırır;

- Mövzuya uyğun olaraq, məntiqi şəkildə materialları təqdim etmə və saxlama imkanları qazandırır;

- Əyani materialların təhlükəsizliyini və onların düzəldilməsi ehtimalını qarşılıyor;

- Şagirdin məlumatı öyrənən zaman çətinlik yaranan hissəsinə müstəqil şəkildə geridönüş etməsini təmin edir;

- Materialı slaydlarla şərh edərkən müəllimin müəyyən məqamları genişləndirə bilməsinə və ən vacib məlumatları animasiya effekti verərək vurğulamasına imkan verir.

Bütün bu üstünlük'lər şagirdlərin öyrənməyə olan marağını artırır və xarici dil də daxil olmaqla istənilən materialın daha yaxşı mənimşənilməsinə kömək edir. E.İ.Passovun fikrincə, tədris prosesində PowerPoint multimedia təqdimatından istifadə müxtəlif növ dil və nitq tapşırıqların istifadəsini asanlaşdırır [5].

Amarel (1983) kompüterin təhsildə təsirinin iki əsas yoluunu olduğunu iddia edirdi. İlk olaraq sinifdə öyrənmə və təlim üçün köməkçi vasitə kimi, digər tərəfdən isə şagird idrakına işıq saçan və gələcək öyrənmə nəzəriyyəsinə təkan verən bir araştırma vasitəsi kimi dəyərləndirirdi. Lakin dəyərləndirmənin təsirlərinə hələ də məktəblərdə six şəkildə rast gəlinmir. Bervik (Bervick 1985) isə gələcəyi proqnozlaşdıraraq, “kompüter istifadəsinin təlim prosesinə təsirini ancaq dil öyrənmə simulyasiyası artırı bilər” fikrini irəli sürmüdüdür[6]. Bugün məktəblərdə kompüterlərdən istifadəyə ehtiyac yarandığını açıq şəkildə duya bilirik. Çünkü öyrənənlər öyrənmə tərzinə, motivasiya və dərsə münasibətinə görə bir-birlərindən fərqlənirlər. Həmin müxtəliflik öyrənənlərin uğurlarına da təsir göstərir. Müəllimlərin ingilis dilinin tədrisi prosesində belə məqamları nəzərə alması mütləqdir. Tədqiqatlar göstərmışdır ki, kompüterlə işləyən təlim programı daim pedaqoqların köməyinə çatmayı bacarır. Kompüter kiçikyashlı şagirdlərin materialı daha tez mənimşəməsinə, uşaqların öyrənmə səviyyəsinin və sürətinin bərabərləşdirilərək irəliləməsinə imkan yaradır, onların diqqətini dərs prosesində cəmləşdirir. Ənənəvi tədris ilə KT arasındaki əsas fərq də məhz budur. Ənənəvi tədrisdə müəllim bütün şagirdlərlə məhdud dərəcədə qarşılıqlı əlaqə qururdu. Lakin bütün uşaqlarla yüksək səviyyədə qarşılıqlı əlaqələr quran, öyrənənin fərdi xüsusiyyətlərinə, ehtiyaclarına uyğun hazırlanmış KT

programı daha yüksək nəticəyə zəmin yaradır. Kompüterönümlü təlim zamanı dərsin təşkili asanlaşır, öyrənmənin səmərəliliyi yüksəlir.

Tədris mühitində texnologiyanın istifadəsi ilə şagirdlərə daha zəngin öyrənmə mühiti təklif olunur, öyrənənlərin təlimə marağı oyanır, motivasiyası artır. Tədris materialının, mürəkkəb məlumatların texnologiyaların köməyi ilə sadələşdirilməsi şagirdlər üçün daha geniş imkanlar açır, riskləri minimuma endirir. Məsələn, həyatı təhlükəsi olan təcrübələr hazırda kompüter mühitində simulyasiya programları vasitəsilə hazırlanır, təhsilalanlar eksperimental qurğuları görür və onların arasından özlərinə müvafiqini seçərək, sınaqları həyata keçirir, nəticələr çıxarırlar. Yeni texnologiyalarının əsas üstünlükləri aşağıdakılardır:

- Təhsil texnologiyaları öyrənənə təhsil materialından istənilən vaxt istifadə etmək imkani verir;
- Müəllimlər və şagirdlər təhsil texnologiyası vasitəsilə məlumatı ilk mənbədən əldə edə bilirlər;
- Müəllim şagirdə uyğun zənginləşdirilmiş, keyfiyyətli material hazırlamaq imkanına malikdir;
- Müəllimlər və şagirdlər internetin, telekonfransların köməyi ilə müəyyən mövzu üzrə mütəxəssislərlə görüşüb müzakirələr apara bilirlər;
- Fərdi, cüt və kollektiv təlim formalarının hər birindən yararlanmağa kömək edir;
- Şagirdlərin fərdi xüsusiyyətlərinə, bacarıqlarına uyğun təlim mühiti təşkil olunur (hər bir şagirdə təhsildən bərabər dərəcədə faydalana maq fürsəti yaradılır);
- Öyrənənləri stimullaşdıraraq, onları müvəffəqiyyət qazanmağa yönləndirir;
- İbtidai sinifdə İKT-dən istifadə şagirdin izahlı-illüstrasiyalı tədris üsulundan fəal təlim fəaliyyətinin subyektinə əsaslanan bir üsula keçməyə imkan yaradır;
- Məhsuldarlığı və öyrənmə sürətini artırır.

Müəllim tədris prosesinin ən vacib elementlərindən biri, sinifdə təlim-tədris fəaliyyətinə cavabdeh olan şəxsdir. Pedaqoqun müasir təlim metodlarından və texnologiyalarından istifadə etməsi fənnin keyfiyyətinə yüksək təsir göstərir. Pedaqoqlar təhsil sisteminə daxil edilən yeniliklərlə tanış olmasalar, təlimdə onlardan faydalana masalar, KT-dən zərrə qədər də yararlana bilməzlər

İndiki mərhələdə müəllim kompüter texnologiyasından istifadə edərək şagirdlərin araştırma mövzularını müəyyənləşdirən, tədqiqatların aparılmasını təşkilatlaşdırın, onları istiqamətləndirən, təhsilalanların topladıqları materialların analizini aparan, nəticələri ümumiləşdirən, öyrənənləri həvəsləndirən, güclü texnologiya vasitəsilə tədris yolunu zənginləşdirən şəxsdir.

ƏDƏBİYYAT

1. Арендаренко Т.В. Методика применения презентаций PowerPoint в обучении английскому языку. //<http://www.petropavl.kz/skoipkppk/page6/english\s.shtml>

2. Белкова М. М. Информационные компьютерные технологии на уроках английского языка // Английский язык в школе. 2013.
3. Беляева Л.А., Иванова Н.В. Презентация PowerPoint и ее возможности при обучении иностранным языкам / Л.А.Беляева, Н.В.Иванова // Иностранные языки в школе. – 2008. – №4. – с. 36-40.
4. McDonough, S. H. (1981). Psychology In Foreign Language Teaching. (2nd Ed.). London: Unwin Hyman Ltd
5. Пассов Е.И. Современные направления в методике обучения иностранным языкам: учебное пособие / Под ред. Е.И.Пассова, Е.С.Кузнецовой. – Воронеж: НОУ «Интерлингва», 2003. – 40с. (Серия «Методика обучения иностранным языкам». №22).
6. <http://eprints.nottingham.ac.uk/11711/1/325961.pdf>

РОЛЬ КОМПЬЮТЕРНЫХ ТЕХНОЛОГИЙ ОБУЧЕНИЯ В ПРЕПОДАВАНИИ АНГЛИЙСКОГО ЯЗЫКА (I-IV КЛАССЫ)

Г.МАБДУЛЛАЕВА

РЕЗЮМЕ

В статье рассматриваются преимущества компьютерного обучения для студентов, научные исследования в этой области в современное время, результаты международного и местного опыта. При этом были отмечены способы повышения уровня мотивации и стимулирования ученика за счет добавления в урок функций компьютерно-ориентированного обучения. В целом добавление компьютерного обучения, игровых программ к учебной деятельности делает урок для учащихся более интересным. Если ученик изучает язык через игру, если он знает, что присоединится к веселым занятиям, он будет стремиться к здоровой конкуренции и будет развиваться как умственно, так и эмоционально.

Ключевые слова: компьютерно-ориентированное обучение, начальная школа, технология, мотивация, иностранный язык

THE ROLE OF COMPUTER-BASED LEARNING TECHNOLOGY IN ENGLISH LANGUAGE TEACHING (GRADES I-IV)

G.M.ABDULLAYEVA

SUMMARY

The article discusses the benefits of computer-based learning for students, scientific research in this area in modern times, the results of international and local experience. At the same time, it was noted in the ways of increasing the level of motivation and stimulating the student by adding the features of computer-oriented learning to the lesson during computer-based learning. Thus, the addition of computer-based learning, game programs to the learning activity makes the lesson more interesting for learners. If the student learns the language through play, if he knows that he will join the fun activity, he will strive for healthy competition and will be developed both mentally and emotionally.

Keywords: computer-oriented training, primary school, technology, motivation, foreign language